

İçən adamdan vətən xaini olmaz!

Adalet.az görkəmli Azərbaycan şairi Əliağa Vahidin unudulmayan xatirələrini, maraqlı əhvalatlarını təqdim edir.

Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımcıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüs-Şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Münri və b. şairlərin təsiri ilə lirik şeirlər yazmışdır. Satirik şeirlərində ictimai nöqsanları, mövhüməti, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

Kəskin satira

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində feal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərde "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissleri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyatında qəzəl janının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

Sərəxos adamlar

Əliağa Vahid içki içən deyildi. Ancaq represiyaaya görə özünü içki içən kimi göstərir ki, ona toxunmasınlar. Bir gün Mircefər Bağırova represiya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircefər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərəxos olan adamdır. On dan bize nə ziyan gələcək. Vahid bir müdədət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircefər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırıldıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

"Azərbaycan" nəşriyyatında şeirlər toplandı. Əliağa Vahid də gəlib şeirlərini deyir, makinaçı qadın yiğirmiş. Bir gün şair gəlmir. Qadın xeyli narahat olur. İş vaxtinin bitməsinə bir az qalmış qapı açılır, Əliağa Vahid başını içəri uzadıb xırıltılı səslə deyir:

- Gəldim deyəm ki, bu gün olmayıacam.

Makinaçı qızla başqa bir əhvalati da var. Səməd Vurğun, Süleyman Rüstəm şeirlərini

gətirib almanax üçün verirlər. Vahid də gəlir. Makinaçı qadın onun köhnə-kürüş üst-başına baxıb gülür:

- Sen də şairsən?

Bu həmin məqam imiş ki, Vahid "El düşdü bütün heyrətə divanəliyimden / Sirrim demədim kimseyə mərdaneliyimden" qəzəlini gətiribmiş.

Makinaçı qadının rişxəndinə pis olur, elə oradaca qəzələ bir beyt əlavə edir:

- Xakəstiri-eşqəm mənə təhqir ilə baxma
Min gənc çıxar zahirə vuranəliyimden.

Vahid bir seher söz verir ki, bu gün araq içməyəcək. Hər gün "paxmel" açıldığı kafenin



qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:

- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!

Həkim:

- Vahid, az iç, canını korlama.

Vahid:

- Allahın verdiyi canı sağ-salamat nəyə qaytarıram? Qoy bir az işlədim...

Vahidin ağciyərlərində xəstəlik olub. Özü də zəif adammış. Buna baxmayaraq onu yerli komissarlıq müharibəyə göndərmək isteyir. Tibb məntəqəsində "şaqat" edəndə ayığını qaldıra bilmir. Hərbçi onun üstüne qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çöle boylanır və Vahidi tanır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.

Deyirlər, Mir Cəfər Bağırov onu yanına çağırıb deyir:

- Mənə sən Öl de ki, araq içməyəcəksən.

Vahid:

- Ağa, sən Öl, içəcəyəm.

Onun mərdliyi Bağırovun xoşuna gelir və şairi rahat buraxır.

Belə bir əhvalat da danışır: Vahidin adı represiya olunacaq yaziçilərin siyahısında Bağırovun stoluna gelir. Bağırov onun üstündən qələm çəkib deyir:

- İçən adamdan vətən xaini olmaz!

Vahidə evi də Mir Cəfər Bağırov verib. Vahid

ev üçün ona aşağıdakı mənzum məktubu yazıbmış:

Evimi görse naxırçı, deyər, samanlıqdır,
Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda aqcaqanadlar, yer üstə taxtabiti,
Hücumə bax gecələr, gör nə hökmənləriqdir.
Hünərdir ay yarımlər hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.
Çox ərizə yollamışam Baksovetə, Raysovetə,
Gözləməkdər işim, məsələ dumanlıqdır.
Düzəltənəz siz əger, rəhbərim, mənə bir otaq,
Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

Vahiddən soruşurlar:

- Şair, deyirsən, Füzulinin yadigarı mən özüməm, bəyəm səndən əvvəlkilər pis yazırlar?

Vahid:

- Seyid Əzimən Füzuliye layiq, mənim də Seyidə Əzimə layiq beşaltı qəzəlim var.

Yazıçı-jurnalist Aqşin Babayev bir məktəbdə Əliağa Vahidə görüş təşkil edir. Görüşdən əvvəl Vahidə programı açıqlayır. Deyir, görüş belə olacaq, elə olacaq, axırdada bədii hissə təşkil eləmişik - yeyib-içəcəyik!

Vahid:

- Bəlkə görüşü bədii hissədən başlayaqla?

Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və hər dəfə deyirmiş: "Ona borclu idim".

Əliağa Vahid ət növbəsində dayanıbmış. Birdən radio elan verir: "Hörmətli dinləyicilər, indi müğənni Mustafa Payan Ağayı-Vahidin qəzəllərini oxuyacaq".

Vahid köks ötürür:

- Kül o ağanın başına ki, iki kilo ətdən ötrü növbədə dayanacaq!

Özü deyirmiş: "Əmmim Məşədi Ağabəy olmasayıdlı, dələduz uşaqlara qoşulub qazamatlarda çürüyəcəkdim".

Əmisi Əliağanı mollaxanaya qoysa da, sonra nəzərini onun üstündən çəkir. Mollaxanın haqqını hər ay vere bilməyənlərdən biri də Əliağa Vahid olur. Mollanın tənəsi, danlağı uşağı boğaza yığır və o mollaxanadan qaçır. Amma ömr boyu orda öyrəndiyi hərfələr ona kömək edir. Şeir yazmaqdə da, redaktor işləmkədə də.

Vahid Hüseyn Cavidgilə tez-tez gedib-gələrmiş. Cavidin yoldaşı da məclis açarmış. İki filan da qoyarmış. Bir gün yenə gedir, Hüseyn Cavid deyir, mən içmirəm, tövbeliyəm, sən işində ol.

Vahid bədəhətən deyir:

Cavid eylədi şərabə tövbə,
Ya rəbb, bizi çatmasın bu növbə.

Şair ahil çağında, xəstə vaxtı xəstəxanada ona qulluq edən şəfqət bacısına sataşmaq üçün zarafatca deyir:

- Adamın belə arvadı ola!

Şairdən düz 25 yaş cavan olan şəfqət bacısı zarafata zarafatla cavab verir:

- Alsan, niyə olmur!

Zarafat-zarafat, axırı evlənilər. Vahidin əvvəller başqa həyat yoldaşı olsa da uşaqlarını bu qadın dünyaya gətirir.

Oğuz Ayvaz

Rusiyadan
Azərbaycana
gətirilən ətlərlə
bağlı xəbərdarlıq



Azərbaycan
Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi başqa
ölkələrdən Azərbaycan
Respublikası ərazisində keçə
biləcək yoluxucu
heyvan xəstəliklərindən qorunmaq
məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

Qurumdan verilən xəbərə görə,
xəbərdarlıqda deyilir:

"Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfində Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuy-nuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırda-buynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, bu ölkədən iribuy-nuzlu və xırda-buynuzlu heyvanların idxlili ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdır. Eyni zamanda nəzərat tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazi-dən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyəti üzrə müraciət olunub".